

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnforsasiya Vəsaitlərinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Öz taleini xalqın taleyi ilə
bağlayan, öz səadətini
xalqın xoşbəxtliyində görən sənətkar həmişə böyük hör-
mətə nail olmuşdur. Azərbayca-
nın musiqi sənətində inqilab ya-
ratmış Üzeyir Hacıbəyov və
Müslüm Maqomayev də bu cür
xoşbəxt insanlar idi

Səid Rüstəmov,
Azərbaycanın xalq artisti,
pedaqoq, bəstəkar və dirijor

Sentyabrın 18-də Azərbaycan musiqi mədəniyyətinin inkişafında görkəmli yeri olan Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günlerini qeyd edəcəyik.

Hər bir istedadın parlaması üçün çox zaman onun dünyaya göz açlığı və boy-aşa çatdığı mühitin böyük təsiri, böyük rolü olur. Eyni ilde, eyni gündə dünyaya göz açan Üzeyir Hacıbəyov və Müslüm Maqomayev də bu təsirlə öz həyat yollarını seçdilər və şirin arzular sorağından mübarizə meydana gələnlər, mədəniyyətimizin tərəqqisi yolunda birgə addımladılar.

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev xalqımızın mədəniyyət tarixinə əbədi daxil olmuşlar. Azərbaycan peşəkar musiqisi inkişafı bu görkəmli musiqicilərin adları ilə bağlıdır. Bu bəstəkarların çoxçəhətli yaradıcılığı və ictimai fealiyyəti Azərbaycanda milli bəstəkarlıq məktəbinin yaradılmasına kömək etmişdir. Bu məktəbin bir çox yetişdirmələrinin adı indi bütün dünyada şöhrət qazanmışdır.

Azərbaycan xalq mahni ənənələrini dərinlənən bilən Üzeyir Hacıbəyov və Müslüm Maqomayev mütərəqqi rus və xarici ölkə bəstəkarlarının yaradıcılıq nüaliyyətlərini diqqətlə öyrənmiş, yalnız Azərbaycan musiqi mədəniyyətinin deyil, eləcə də Qafqaz, Yaxın və Orta Şərqi ölkələri xalqlarının musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışlar.

Hər iki bəstəkarın qəlbine qüvvət və qüdrət verən ümumxalq məhəbbəti, ümumxalq köməyi olmuşdur. Ister opera və operetta əsərlərini, isterse də vokal və instrumental yaradıcılıqlarını geniş kütlələrə sevdirən də məhz həmin xəlqılıkdır.

Onlar həyatlarında son günlərinədək xalqdan ayrılmamış, öz musiqi dillərini zənginləşdirərək yeni əbədi formalar tapmışlar. Bu şəxsiyyətlərin yaradıcılığında operadan tutmuş kiçik romanslardan musiqisinin bütün formalarını görmək olar. Hər iki bəstəkar milli folklorla böyük həssaslıqla diqqət vermiş, onun geniş və dərin tedqiqi üçün şərait yaratmışlar ki, bu hal də bəstəkarların derin zəkaya, tükənməz yaradıcılıq ilhamına malik olmalarını sübut edir. Əgər Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisindən ibarət olmaz dastan yazmışdır, Müslüm Maqomayev bu dastanlara heç vaxt tərəvətini itirmeyən boyalar, şəhifələr eləvə etmişdir.

Üzeyir Hacıbəyov özünün yaradıcılığı, maarif-pərvərliyi və göstərdiyi çoxçəhətli fealiyyəti ilə Azərbaycan musiqisinin inkişafında yeni yol açmışdır. 1907-ci ildən 1937-ci ilədək 7 opera və 3 operetta yazan Üzeyir bəy musiqi tariximizdə mühüm yer tutur.

Bir zamanlar yaradıcılığa təzə başlayan bəstəkar yaradıcı şəxsiyyətə, insan və cəmiyyət probleminə öz münasibətini ifade edərək yazdı: "Elə adamlar var ki, onlar tek-cə özləri üçün deyil, bütün xalqın və ya hətta bütün bəşəriyyətin rifikasi üçün dünyaya gəlmişlər".

Bəli, bu sözler sanki bəstəkarın özü haqqında dediyi sözlardır. Doğrudan da, Üzeyir bəy bəşər mədəniyyəti tarixində sanki sönməz bir uluduzdur.

Dahi Üzeyir Hacıbəyovla yanaşı istedadlı musiqiči, bəstəkar, pedaqoq Müslüm Maqomayevin adı da həmişə şərəflə, məhəbbətlə xatırlanır.

Oxşar taleli bəstəkarlar

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub

Mədəniyyətimizin təşəkkül və inkişafında mühüm rol oynayan Müslüm Maqomayev 1885-ci ilde Qroznı şəhərində anadan olmuş və 1899-cu ilde həmin şəhərdə ibtidai məktəbi bitirmişdir. 1899-cu ilde isə o, Qori müəllimlər seminariyasına daxil olmuşdur. Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin dostluğu da elə məhz Qori seminariyasında oxuduqları dövrlərdə başlamışdır. Tale Maqomayevi Qori seminariyasında Hacıbəyova qarşılaşdırılmış, onun görkəmli musiqi xadimi kimi yetişməsində əsas qüvvə olmuşdur.

Qori müəllimlər seminariyasına qədər Müslüm Maqomayevin xüsusi musiqi təhsil olmayıb. Seminariyadakı təhsil illərində o, skripkada sərbəst çalışmaq, not sistemini, qammaları, 2 səsli, 3 səsli oxuma qaydalarını öyrənmiş, 5 illik müəllimlik ixtisasına, musiqi verdilərinə yiyələnmiş, klassik rus və Avropa musiqisini öyrənmişdir. Seminariyanın orkestrinin tərkibində isə o, dirijor kimi tez-tez öz müəllimini əvəz edirdi.

Qeyd edək ki, seminariyada musiqi fənni köməkçi fənn kimi tədris edilirdi. Lakin az-əzox musiqi istədədi olanlar həmin fənn üzrə

xasına keçir, hər bir tamaşanı böyük ustalıqla idarə edirdi. Üzeyirin Bakıda olmaması "Nicat" cəmiyyətinin bir sıra mənfeətpərest üzvlərinin onun əsərlərə keşkin hücumlarını gücləndirirdi. Bu hücumları dəf etməkdə Müslüm Maqomayev xüsusi səy və bacarıq göstərirdi.

Təhsil aldığı dövrədə Üzeyir bəy tez-tez öz məsləkdaşı ilə məktublaşırırdı. Müslüm Maqomayev bilirdi ki, Üzeyir bəyin həm təhsil almazı, həm də yeni əsərlər yaratması vacibdir. Bu haldə onu həqiqiz hücumlardan qorumaq lazımdır. Bütün bunları sənətkar qəlbi ilə duyan Müslüm Maqomayev məsləkdaşının qələməne də, sevincinə də şərık çıxırırdı.

Bildiyimiz kimi, Üzeyir bəyin "Arşın mal alan" operettasının ilk tamaşası 1913-cü ilə səhnəyə qoyulmuşdur. Tamaşanın müvəffəqiyyətini təmin edən amillərdən biri də musiqiye parlaq dirijorluq edilməsi idi. Pult arxasında Müslüm Maqomayev dayanmışdır. Bu onun dirijorluq fəaliyyətində 2-ci unudulmaz gün idi. Qeyd edək ki, Müslüm Maqomayev Azərbaycanın ilk peşəkar dirijorudur.

Bu iki sənətkar milli musiqi teatrının ya-



öz qabiliyyətlərini bürüze verirdilər. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev də məhz bələ tələbələrdən idi.

Seminariyanı bitirdikdən sonra Üzeyir bəy təyinatlı Hadrata, Müslüm Maqomayev isə Lənkərana mülliət təyin edilirlər.

Müslüm Maqomayev musiqi aləmine XX əsrin əvvəllerində, Azərbaycanda milli mədəniyyətin, incəsənetin tərəqqisi naməne qabaqcıl ziylələrin böyük səyələrə çalışıqları bir vaxtda qədəm basmışdır. Xalqın maariflənməsi, onun mədeni inkişafı üçün əlindən gələnə əsirgəməmiş, var qüvvəsinə baxışa işə sərf etmişdir. Bir amal, bir məslək uğrunda mübarizə, vətənə, doğma xalqına hədsiz məhabət və sədaqət təleyin xoşbəxt təsadüfü ilə eyni ildə, eyni ayda, hətta eyni gündə anadan olmuş iki istədədi - Üzeyir Hacıbəyov və Müslüm Maqomayevi hemişəlik yaxınlaşdırılmış, sözün həqiqi mənasında dost, qardaş eləmişdi.

1910-1911-ci illərdə başlayaraq Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin dostluğu daha da möhkəmlənmiş, yeni musiqi mədəniyyəti uğrunda aparılan gərgin mübarizədə dəha da bərkimmişdi. Onların yaradıcılıq xətlərindəki ardıcılılıq da məhz bələ dostluq, yoldaşlıq, məsləkdaşlıq münasibətlərinin təsirindən.

1912-ci ilin sentyabrında Üzeyir bəy musiqi təhsili almaq üçün Moskvaya getdi. Onun əsərlərinin səhnə taleyi ilə məşğul olmuş isə Müslüm Maqomayevə tapşırıldı. Müslüm teatr və musiqi ilə bağlı bütün işləri tənzimləyir, məcrasına yönəldir, yorulmaq bilmədən var qüvvəsi ilə çalışırırdı. O, pult ar-

ranmasının bütün ağırlığını öz çıyılindrında daşıyır, onun repertuarının zənginləşməsi üçün böyük işlər görür, milli səhnə kadrları yetişdirirdi. Bu sənətkarları həmçinin ideya-bədii görüşlərinin, ictimai-siyasi fealiyyət sahəsində yüksək məqsədlərinin ümumiyyəti birləşdirirdi.

Hər iki bəstəkar milli folklorla böyük həssaslıqla diqqət vermiş, onun geniş və dərin tədqiqi üçün şərait yaratmışlar.

Şərq yaradıcılığının toplanması və lenta yazılması böyük əhəmiyyət kəsb etdirdi. 1927-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən tərtib edilən "Azərbaycan türk el nəgmələri" məcmuəsinin bu cəhdən böyük əhəmiyyəti var idi.

Azərbaycan bəstəkarının simfonik musiqisi, bəstələdiyi mahnılar, dram tamaşalarına yazılışı musiqi mətnləri, nota köçürüdüy 300-ə yaxın xalq mahni və rəqsleri və digər əsərləri milli musiqi mədəniyyətimiz tarixində silinməz, əbədiyyaşar izlərdir.

Müslüm Maqomayevin o illərdə kütləvi janrda yazılmış xeyli musiqi əsəri vardır. Bütün bunlara baxmayaq, Üzeyir Hacıbəyov kimi o da iri həcmli əsərlər, yeni opera yazımaq isteyirdi. Bu məqsədə "Şah İsmayı" operasını yazdı və əsər 1919-cu ildə (7 mart) tamaşaya qoyuldu. Bu opera xalq musiqisindən qidalandığından böyük uğur qazandı.

Bəstəkar sonralar etiraf etdi ki, məqsədim Üzeyir Hacıbəyovun yazdığı operalar şəklində opera yaratmaq idi. Yanlız birçə fərqli ilə ki, improvisasiya yerlərində müğəmmatlardan savayı bütün qalan parçalar yazdırıbm orijinal musiqi olmalıdır.

O, daim yeniliyə can atıldı. O, həm də sovet dövründə Azərbaycanın kütləvi mahnıları yaranan ilk bəstəkarlardandır. "Bizim kənd", "Aprel", "Zərbeçi yoldaşım", "Bahar", "Tartı" və s. belə mahnılardandır.

Azərbaycanda yeni musiqi janrlarının yaranması, coxsəli xorun və notla çalan xalq çalğı alətləri orkestrinin təşkilatı, ilk kantatalar, romanslar, simfonik və program əsərlərinin yaranması da Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin adı ilə bağlıdır.

1931-ci ildə Azərbaycan xalq çalğı alətləri orkestrinin yaranması ilə əlaqədar olaraq Üzeyir bəy bu orkestr üçün ilk orijinal əsərlərini - birinci və ikinci fantaziyaları yazdı. Daha sonra orkestrin repertuarını Müslüm Maqomayevin bir çox xalq mahni və rəqsleri də zənginləşdirdi ("Əsgəranı", "Turacı", "Ceyranı", "Rəng şüster" və s.).

Simfonik musiqi janrlarına xüsusi məhəbbət bəsləyən Müslüm Maqomayev Azərbaycan xalq melodiyalarından, musiqi folklorunun bir sıra nümunələrindən ustalıqla bərələnərək simfonik orkestr üçün orijinal əsərlər yaratmışdır. Azərbaycan musiqi folklorunun Avropa musiqisi ilə sintezi bəstəkarın 1931-ci ilin 24 dekabrında tamaşaya qoyulmuş "Nərgiz" operasında xüsusilə qabarıqdır. Bu hər şəyənə əvvəl, Azərbaycan opera səhnəsinə də ilk dəfə inqilabi mövzunun getirilmesi, kəndlə qızının, çobanın və fehərin operada əsas suretlər kimi çıxış etməsi ilə əlamətdar olmuşdur. Azərbaycan bəstəkarının bu operasi həmçinin muğam improvisasiya çərçivəsindən tamamilə azad olan ilk operadır və Müslüm Maqomayev yaradıcılığının zirvəsidir.

Üzeyir bəy Müslüm Maqomayevin Azərbaycan incəsənetindən göstərdiyi fədakarlıqlardan danışarkən qeyd edirdi:

"Müslüm Maqomayev Azərbaycan musiqi sənəti yolunda qarşıya çıxan hər cür mənənləri amansızcasına qırıb atan, ruhən və arzularına görə xalq sənətkarı, əsl realist, cəsaretli novator idi".

Göründüyü kimi, Üzeyir Hacıbəyovla Müslüm Maqomayev Azərbaycan professio-nal musiqisini başında durmuş, professio-nal musiqimizin gelecek inkişafının bünövrəsini qoymuşlar. Üzeyir bəyin tələbələrinin sözləri ilə desək:

"Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin musiqi rəşadətinin və insani hürərinin əzəməti, onların fealiyyətinin Azərbaycan incəsəneti üçün əhəmiyyəti gözümüz qarşısında canlanır. Qəlbimiz Azərbaycan xalqının bəzəkçisi, onun fealiyyəti və minnətdələr hissi ilə çoxur. Onlar Azərbaycan xalqının mədəniyyəti tarixinə ən parlaq səhifələrdən birini yazmışlar. Bu səhifə keçmişin epizodu kimi deyil, müasir dövrün canlı mənzərəsi kimi indiyədək çox böyük maraqlı oydular".

F.Əmirov

"Üzeyir Hacıbəyov və onun yorulmaz silahdaşı Müslüm Maqomayev Azərbaycan incəsənetində dərin iz buraxmışdır. Respublikanın bəstəkarları Ü.Hacıbəyovdan və M.Maqomayevdən qəbul etdikləri es-tafeti leyqəllərə irəli apararaq, doğma xalqa şərəflə və fədakarlıqla xidmət edir, Azərbaycan incəsənetinin çiçəklənməsi na calışacaqlar".

Q.Qarayev

Tərəna Həsənova,
Üzeyir Hacıbəyovun ev-muzeyinin
kiçik elmi işçisi

Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnforsasiya
Vəsaitlərinin İnkışafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.